

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyətlə əlaqədar brifinq keçirilib

Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələleri şöbəsinin müdürü Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkredite olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinq zamanı aşağıdakı əsas məqamlar vurğulanıb:

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırma prosesi ciddi çəngirlərlə üzləşir;

Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalarдан geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlar əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmak təcrübəsinin tekrarıdır;

Ermənistan ayri-ayri dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsəssiz iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla möşguldür;

Spesifik olaraq detallara vərməzdən öncə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistənin real danışqlardan yayındığı, qeyri-səmimi davranış sərgilədiyi və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmala zərbə vurdugu vurgulanmalıdır;

Ermənistənin məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamadan ibarətdir. Bu məqsədlə Ermənistən vaxt qazanmağa çalışır və danışqların bütün istiqamətləri üzrə irəliliyi təmin edə biləcək real addımlardan yayınır;

Erməni sakinlərin ehtiyaclarını ödəmək üçün Qarabağ bölgəsinə malların çatdırılması ilə bağlı yaranmış vəziyyət bunun bariz nümunəsidir. Müxtəlif üçüncü tərəflər vasitəsilə aparılan danışqların xronologiyası bir şeyi, yəni Ermənistənin danışqlar masasında həll yolları tapmaqdə məraqlı olmadığını sübut edir;

Ermənistən Laçın yoluandan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün istifadə etdi.

Bu istiqamətdə bizim heç bir çəngirişimizə məhəl qoyulmadı və Azərbaycanın legitim və faktlara əsaslanan narahatlığını aradan qaldırmış üçün heç bir tədbir görülmədi;

2023-cü il aprelin 23-də Azərbaycan bu yoldan sui-istifadə hallarının qarşısının alınması, eyni zamanda sərhəddən hüquqi, şəffaf və tənzimlənən keçidin təmin edilməsi məqsədilə dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi təsis etdi. Bütün ittihamlara baxmayaq, sərhəd-buraxılış məntəqəsi çox həssas şəraitdə nümunəvi şəkildə fəaliyyət göstərirdi;

Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən görür



və sərhəd xidmətləri arasında işçi təmaslarının yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanlaşdırıldı. Lakin bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmadı;

Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonda bütün bu cəhdlərində uğursuzluğa düşər olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı;

Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi; Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi;

Bu təxribatlara baxmayaq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu güne qədər davam edir. İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistənin 312 sakini 208 nəfərin müsayişi ilə (ümümmilikdə 520 nəfər) Ermənistənə gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdır. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zoruri malları da özləri ilə gətirməkdədirler. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil;

Sərhəd-buraxılış məntəqəsindən keçidi asanlaşdırmağa davam etməklə yanaşı, Azərbaycan rəsmi olaraq, yerli sakinlərin ehtiyaclarını ödəmək üçün yüklərin çatdırılması məqsədilə digər yollardan istifadəni təklif etdi;

Bu təklif 15 iyun tarixində Şəhərin iştarakı ilə keçirilən liderlər görüşü çərçivəsində də geniş müzakirə olunub.

Təsadüfi deyil ki, bu məsələ cənab Mişelin görüşün yekunlarına dair bəyanatında da öz əksini tapıb;

İyulun 25-də Moskvada bir neçə yolu sinxron istifadəsi məsələsi xarici işlər nazirliyinin üçtərəfli görüşündə yenidən müzakirə mövzusu oldu. Bu, Rusiya tərəfinin təklifi etdiyi formula idi. Azərbaycan bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirərək yekunda öz razılığını verdi. Ermənistan isə konkret müzakirələrdən nümayişkarənə yayındı;

Bunun qarşılığında, Ermənistan ertsəsi gün əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə "humanitar konvoy" göndərdi. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və bu istiqamətdə növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə tərədilmiş açıq təxribat idi;

Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxron istifadənin həyata keçirilməsinin, habelə mərkəzi hökumətin xüsusi nümayəndəsinin yerli sakinlərlə görüşünün təşkili üçün müvafiq iş aparırdı;

Nəhayət, avqustun 4-də hər iki məsələ ilə bağlı razılıq əldə olundu. Bununla, sözügedən yolların ardıcıl şəkildə açılması və Yevlaxda görüşün təşkili məsələləri razılaşdırıldı. İştirak edən bütün maraqlı tərəflər, o cümlədən BQXK və səlhməramlı kontingent razılaşmaların həyata keçirilməsinin təşkilinə hazır idilər. Lakin son anda Ermənistən tərəfi siyasi motivli qanunsuz bəhanələr irəli sürərək hər iki razılaşmadan heç kəkildi;

Bunun ardınca, BMT Təhlükəsizlik Şurasının bu məsələyə müdaxiləsi üçün zəmin yaratmaq məqsədilə Ermənistən tərəfindən bütün dünyada aparılan qarayaxma kampaniyası intensivləşməyə başladı. Ermənistən BMT TŞ-dən Azərbaycana qarşı addımları üçün istifadə etmək cəhdə ugursuzluğa düşər oldu. Ermənistən gözənlətilərinin əksinə, BMT TŞ-nin əksər üzvləri humanitar yardımın çatdırılmasının siyasiləşdirilməsinə qarşı çıxdı, bu cür yükdaşımaların həyata keçirilməsi üçün bütün marşrutların açılmasına çağırıldılar və birbaşa dialoqa ehtiyac olduğunu vurğuladılar;

Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxronlaşdırılmış istifadə formularının həyata keçirilməsi üçün bütün tərəfdəşərlərlə qarşılıqlı fəaliyyətini davam etdirdi;

Bu təklif 15 iyun tarixində Şəhərin iştarakı ilə keçirilən liderlər görüşü çərçivəsində də geniş müzakirə olunub. Təsadüfi deyil ki, bu məsələ cənab Mişelin görüşün yekunlarına dair bəyanatında da öz əksini tapıb;

Bu yaxınlarda ABŞ ilə yüksəksəviyyəli təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda is-

tifadə məsələsi bir daha ətrafı müzakirə edildi. Ermənistən Amerika tərəfi vasitəsilə çatdırıldığı narahatlığını nəzərə alaraq, Azərbaycan yolların ardıcıl açılması təklifini hər iki yolla yüklərin eyni vaxtda çatdırılması formasında dəyişdirməyə razılıq verdi. Amerika tərəfi bunu konstruktivliyin əlaməti kimi müsbət qəbul etdi. Müvafiq amerikalı həmkarlar bu mesajı aidiyəti üzrə Ermənistən tərəfinə çatdırmaq və sövdələşmənin həyata keçirilməsi üzerinde işləmək tapşırıldı. Lakin yenə də bu razılığın da həyata keçirilməsi reallaşdırıla bilmədi;

Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük məsələsi sakınlərə un çatdırmaq üçün yerində gözləyir;

Azərbaycan məsələnin həlli üçün yol tapmaqdə maraqlıdır və bunu öz xoş məramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəsə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib. Bütün halarda, istisnasız olaraq, Ermənistən tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi sünə şəkildə alovlaşdırmaq və nöticədə normallaşma prosesini pozmaqdən ibarətdir;

Ermənistən vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi töqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünün qarşı yönəlmüş utanmaz bir siyasi kampaniya olmasına tamamilə aydınlaşdır və bu, heç bir şübhə doğurmamalıdır;

Ermənistən vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi töqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünün qarşı yönəlmüş utanmaz bir siyasi kampaniya olmasına tamamilə aydınlaşdır və bu, heç bir şübhə doğurmamalıdır;

Xatırladaq ki, bu taktika Ermənistən tərəfindən 30 il ərzində Azərbaycan ərazilərinin işgalini davam etdirmək üçün istifadə edilib. Baş nazirin mesajı Ermənistən Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsəsinin növbəti təsdiqindən başqa bir şey deyil, bu ölkə bütün mövcud vasitələrə, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə əraziyində separatçılığın qızışdırılmasını dayandırmaq niyyətində deyil;

Ermənistən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkredite olunmuş diplomatik nümayəndəlikləri yeno də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqdır;

Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbul edilən deyil;

Qeyd olunan Ermənistən tərəfindən tərədilmiş təxribatlar normallaşdırma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səyələrini heç endirir. Ermənistən məsuliyyətsiz və destruktiv davranışlarından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistəni bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir;

Azərbaycanın sülh prosesinə sadıqliyi möhkəmdir və bu mövqə 2020-ci ilin noyabr ayından etibarən atdırımızı ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmiyim eyni dərəcədə möhkəm və qətiyyətlidir.

etdirir. Onlarla tank və digər zirehli texnika, 200-dən çox ağır artilleriya silahı, o cümlədən reaktiv yayılma atəsi sistemləri, onlarla müxtəlif növ radioelektron mübarizə vasitələri, 200-ə yaxın minaatan həzirdə Rusiya sülhmərəmli kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yerləşdirilib;

Ermənistən öhdəliklərini pozaraq bu qüvvələrin saxlanılması üçün texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisində saxlanılan silahlı birləşmələr birbaşa Ermənistən dövlət bündəsindən maliyyələşir;

Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha intensivləşməsi müşahidə olunur. Ermənistən açıq şəkildə növbəti hərbi avanturyaya girmək üçün yeni sənədlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır;

Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəlki boyanatına baxmayaraq, Ermənistən baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşun yaradılmasının "ildönümü" münasibəti qondarma "təbrik" mesajı verərək daha bir son dərəcə təxribatçı addımdır;

Ermənistən baş naziri bir daha "erməni sakinlərin öz müqəddərətini teyin etmə həququ"na istinad edərək, Ermənistən bu sakinlərlə bağlı məsələlərə onların tehlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi. Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki boyanatını mahiyyətə heçə endirmiş oldu;

Xatırladaq ki, bu taktika Ermənistən tərəfindən 30 il ərzində Azərbaycan ərazilərinin işgalini davam etdirmək üçün istifadə edilib. Baş nazirin mesajı Ermənistən Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsəsinin növbəti təsdiqindən başqa bir şəy deyil, bu ölkə bütün mövcud vasitələrə, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə əraziyində separatçılığın qızışdırılmasını dayandırmaq niyyətində deyil;

Ermənistən Azərbaycanın suverenliyini və ərazi bütö